

## Ömrün müdrik çağında

Əlizadə Əsgərli

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu. Filologiya elmləri doktoru. Azərbaycan.

E-mail: alizade.asgerli@gmail.com

<https://orcid.org/0000-0002-5792-3741>

*Nizami Məmmədov – 70*

Tanınmış ədəbiyyatşunas-alim, filologiya elmləri doktoru, professor Nizami Tağı oğlu Məmmədovun (Tağısoy) 70 yaşı tamam olub. O, 1970-1975-ci illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı Institutunda oxuyub, təyinatı üzrə Ucar bolğasında rus dili və ədəbiyyatı müəllimi işləyib.

1980-84-cü illərdə rus (soviet) ədəbiyyatı ixtisası üzrə həmin institutun aspiranturasında oxuyan N.Məmmədov 1986-ci ildə "Səməd Vurğun pyesinin rus tərcümələri və səhnə təcəssümü" mövzusunda filologiya elmləri namizədi, 1992-ci ildə "XX əsr rus poeziyasının Azərbaycan dilinə tərcüməsi problemləri (1920-1970)" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcələrini alıb.

Professor N.Tağısoy 1998-ci ildən – BQU-da işlədiyim illərdən tanıyıram. Professor Ağarəhim Rəhimovun "Girdəb" romanının müzakirəsi zamanı ilk dəfə onun odlu çıxışını dinləmişəm və məmənnən qalmışam. Sonralar elm və tədris fəaliyyətimizdə bir-birimizi daha yaxından tanımiş, aktual məsələlərin, tədris işlərinin müzakirələrində bir yerda iştirak etmişik.

N.Tağısoy 1984-cü ildən Bakı Slavyan Universitetində çalışır. XX əsr rus ədəbiyyatı, Türk xalqları ədəbiyyatı, Azərbaycan ədəbiyyatı, Tərcümə nəzəriyyəsi fənlərindən mühəzirlər oxuyur. 1994-cü ildən Universitetin professorudur. O, 1995-1997-ci illərdə Bakı Qızlar Universitetində Azərbaycan dili və ədəbiyyatı, 1998-2010-cu illərdə Azərbaycan Beynəlxalq Universitetində Azərbaycan dili və ədəbiyyatı, Rus dili və ədəbiyyatı kafedrallarının müdürü vəzifəsində işləyib.

Professor N.Məmmədov 2011-ci ildən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Türk xalqları ədəbiyyatı şöbəsinin baş elmi işçisidir. O, müxtəlif illərdə ölkə konfransları, simpoziumları, elmi məclislər və dərgilərdə iştirak edir, tərcümə nəzəriyyəsi, ədəbi əlaqələr, komparativistika, türk xalqlarının etnogenezi, etnologiyası, efnografiyası, folkloru, klassik və müasir ədəbiyyat, habelə müasir ədəbi proseslə məşğul olur.

Türkoloq-alim qaqaуз, qazax, qaraqalpaq, qaraçay, qırğız, Kiprız türkləri, malkar, özbək, karaim, kumux, noğay, Xəzər türk qövmləri barəsində əhəmiyyətli məqalə, monoqrafiya və kitabların müəllifidir.

Nizami müəllim müxtəlif illərdə dərslik, metodik və tədris vəsaitləri hazırlayıb, monoqrafiyalar yazıb, folklor və etnoqrafiya sahəsində araşdırımlar aparıb, ölkəmizdə və ondan konarda keçirilmiş konfrans və simpoziumlarda respublikamızı təmsil edib. "Professor Nizami Tağısoy iki onillikdən artıqdır ki, türk xalqlarının folkloru, etnogenezi, epik təsfəkkürü, klassik və müasir ədəbiyyatına dair dərslik" hazırlayıb. (Vikipediyanın)

25 ildən artıqdır ki, regional etnoqrafiya və folklor nümunələrinin toplanması, tədqiqi və nəşri işləri ilə məşğul olur. "Onun son dövrda Azərbaycanda və Türkiyədə yaşayan Şilyan ellərinin efnografiyası, etnik-milli düşüncə tarzi və şifahi yaradıcılıq ilə bağlı araşdırımları türk ellərinin mənəvi mədəniyyətini öyrənmək baxımından" əhəmiyyətlidir. (Vikipediyanın)

Nizami Məmmədov folklorşunaslıq, türkologiya, ədəbiyyatşunaslıq və müasir ədəbi tənqidin müxtəlif problemləri üzrə araşdırımlar aparır. O, daim axtarışda olan, zəhmətkeş ziyalıdır, müəllimdir, "Qızıl qələm", "Xalqın nüfuzlu ziyalısı", "İlin alimi", "Əməkdar müəllim" mükafatlarının sahibidir.

Ədəbiyyatşunas-alim haqqında mətbuatda çox yazılib. "XX əsr Azərbaycan alımları və maarifçiləri" bioqrafik kitabında da onun haqqında qiymətli səhifələr vardır. Çalışdığı Bakı

Slavyan Universiteti və Nizami Gəncəvi adına Ədəbiyyat İstututunda da nüfuz sahiblərindən biri professor Nizami Məmmədovdur. O, İstutut elmi seminarının fəal üzvüdür, magistr və doktorantlara qayğı və məsləhətlərini heç zaman əsirgəmir. Elmi rəhbər, opponent, rəyçi kimi də obyektiv və səmimi olmağa xüsusi diqqət edir.

Professor Nizami Məmmədov "XX əsr rus poeziyası Azərbaycan tərcümələrində" (1992), "Qazax ədəbiyyatı" (1993), "Əsrin milli özünəməxsusluğunu və tərcümə" (1998), "Poetik tərcümə" (2001), "Qaraqalpaq ədəbiyyatı" (2007, 2015), "Səməd Vurğunun dramaturgiyası rus dilində" (1999), "Nəşrin axarı: zaman və məkan konteksti" (2008), "Şilyan: özü, sözü – çəşmənin gözü" (2009), "Səttər Həsənzadə. Vətən həsrəti, barıt roqxulu sətirlər" (2009), "Etnos və epos: keçmişdən bu günə" (2010), "Meyxananın poetikası" (2011), "Qaraçay ədəbiyyatı" (2016) və sair monoqrafiyalar, habelə dərs vasaiti, program və dərsliklərin müəllifidir. N.Məmmədov "Ədəbi proses" müşavirlərinin fəal iştirakçısı və məruzəçilərindəndir.

Professor Nizami Məmmədov Azərbaycan və rus dillərində 298 məqalə çap etdirib ki, həmin məqalələrin adları vikipediyasında özüne yer alıb. Həmin məqalələr Azərbaycan və rus ədəbiyyatının klassik və müasir sənətkarları, habelə Azərbaycan və dünya ədəbiyyatı əlaqələrinə həsr edilib. Alimin beynəlxalq konfrans və simpoziumlarda 33 elmi məruzəsi dinlənilib.

N.Tağısoy bədii yaradıcılıqla da məşğul olur. İndiyədək onun "Axtaracaqsan məni" (2000, şeir və poemalar), "Bəlkə dünya öz yolunu çəşibdi" (2004, şeir) və "Natiqlə qara zurnanın nağılı və ya hər ikisinə elegiya" (2008) əsərləri çap olunub.

Tədqiqatçı Nizami Məmmədovun müəllim fəaliyyət sahəsinin bir yönü də nəzəri-praktik tərcümə yaradıcılığı ilə bağlıdır. Oxuyuruq: "O, Azərbaycan türkologiyasında ilk dəfə olaraq qıpçaq türklərindən olan qövmlərin folklor yaradıcılığına müraciət etmiş, "Qaraqalpaq xalq nağılları"nı (2006) və qazax qəhrəmanlıq eposu "Koblandı-batır"ı (2008) Azərbaycan türkçəsinə uyğunlaşdırıb. Müəllif 2010-cu ildə "İzahlı tərcüməşunaslıq terminləri lügəti"ni (Rafiq Manafoğlu və Rüstəm Kamalla birlikdə) çapa hazırlayıb. "Bir ömrün rapsodiyası" (2010) kitabı alimin həyatı və elmi fəaliyyətinə həsr edilib.

Biz professor Nizami Tağı oğlu Məmmədovu şərəflü 70 illik yubileyi münasibətilə ürəkdən təbrük edir, ona möhkəm can sağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayınq.